

[Azərbaycan döş qılıcı](#)

Fzuli v Zngilan rayonların da mina xritli alınd. Buna qdr Adamn minalanm razilrinin xritli d alnd. Yen d, hbsd olan ermni diversantların thvil verilmsi qarında iki rayonun minalanm .razilrinin xritsi alnd

Arannews ;Bu hadis rfsind AB-n Azərbaycandak sfiri Litsenbergerin byanat olmuđu; Amerika irklrinin ialdan azad olunmu razilrd ilmk &uuml;&cedil;&uuml;n icaz aldn demidi. Bu, Azərbaycan rhrliyinin, Prezident lham liyevin AB-la diplomatik danqların uurlu alındna iar v s&uuml;but idi. &Ccedil;&uuml;nki bundan vvl d Adamn mina xritsinin alınmasnda AB-n rsmi rvana tsiri olmuđu. Bu da Azərbaycan rhrbrinin diplomatik uurlarından biri kimi qiymtlndirilmidi. Bu df d eyni addm atld. Bu hadisnin Azərbaycan &uuml;&cedil;&uuml;n &cedil;ox b&ouml;y&uuml;k hmiyyti var; vvla, n sas msl insan itkisinin qarşın alınmasdr. Yadzadrsa, Klbrd jurnalistlr v hakimiyt n&uuml;mayndlr minaya d&uuml;&uuml;b hlak olarkn v yaralanarkn qzblnmi Azərbaycan cmiyytind hbsd saxladmz ermnilrin minalanm razilrd minalarn tmizlnmsin clb edilmsi &cedil;arlar ssldi. lbtt, bu, hmin hadisnin tsiri altnda cmiyytin m&uuml;yyn ksmlrinin ilkin emosional reaksiyas idi. Ancaq Prezident lham liyev, F&uuml;zuli v Zngilann mina xritlerini almaqla ictimai emosional hval rasonal diplomatiyaya &cedil;evirrk uurlu ntic ld etdi. Bu rfd &uuml;&cedil;trfli noyabr byannamsindn sonra Qarabada hbs olunmu silah ermni diversantların bir qrupunun mhkmsi ke&cedil;irildi. Azərbaycan m&uuml;xalif media resurslar v bzi bloggerlr ermni diversantlara g&ouml;znlidiyindn daha az czalar verildiyini tnqid etdir. Ancaq bu, rsmi Baknn inc v uurlu bir gedii idi. Biz onsuz da hbsd olan ermni diversantlar t&uuml;rmd bdi saxlaya bilmeydik. Bar bir i yaraslar. Rsmi Bak hm beynlxalq birlik qarşında &ouml;z humanist yanamasn g&ouml;strmi oldu, hm d Adamdan sonra n &cedil;ox minalanm iki rayonun - F&uuml;zuli v Zngilann mina xritlerini ala bildi. Eyni zamanda AB-n bu proses qoulmas Azərbaycann postm&uuml;harib xttin Amerikann, elc d, Avropa dairlinin dstyini g&uuml;clndirir. Bundan baqa b&ouml;y&uuml;k d&ouml;vltlrin, x&uuml;susil, AB-n bu msld itirak minalanm xritlin doruluuna tminat kimi qbul edil bilr. Bildiyiniz kimi, xritlin doru olub-olmamas haqda cmiyytimizd &uuml;bhlr var. gr xrit dorudursa, yax, doru olmasa, bu, Ermnistann AB bada olmaqla d&uuml;nya birliyin meydan oxumas kimi qbul edilck, nticsi ermni d&ouml;vlti &uuml;&cedil;&uuml;n ar olar. AB sfirinin: *"Amerika irklri, ialdan azad olunmu razilrin brpasnda itirak edcklr"* demsi, rsmi rvana ciddi xbrdarlq kimi d anlam dayr; mina xritli yanldrsa, bu, hmin b&ouml;lgird ilyck Amerika irklri v vtndalar &uuml;&cedil;&uuml;n d .thl&uuml;kli olacaq. Bu, Ermnistana ciddi signaldr kinci m&uuml;h&uuml;m ntic d&uuml;nyann aparç g&uuml;clrinin, o c&uuml;mldn, Amerika Birlmi tatlarn v Avropa &ouml;klrinin ialdan azad olunmu Qaraban v rqi Zngzurun brpasna qoulmas v bu b&ouml;lgy Qrb srmaylrinin glmsidir. Tsvv&uuml;r edin: AB, Qarabaa srmay qoyacan deyir. Elc d, Avropann b&ouml;y&uuml;k d&ouml;vltli. X&uuml;susil, B&ouml;y&uuml;k Britaniya, taliya, Almaniya... Htta Fransa bel. Bu, baqa &ouml;klr, transmilli v regional, milli sviyyli irklr d iar v &cedil;ardr. Ki, bu b&ouml;lgy srmay yatmaqdan &cedil;kinmsinlr. Eyni zamanda Qarabada yaayan ermnilr d signal v &cedil;ardr; Azərbaycann yurisdiksiyas altnda yaamaq istslr, onlar

&uuml;&ccedil;&uuml;n d stabillik v inki af d&ouml;vr&uuml; balayacaq. Elc d, Ermnistana qonularla savaaraq deyil, bararaq &ouml;z varln qoruyaraq inki af ans tapaca anladlr. Son se&ccedil;kilr g&ouml;strir ki, Ermnistana cmiyytinin ksri Azrbaycann v T&uuml;rkiynin bu mzmunda mesajlarn alm v anlam kimidir. ndi, AB v Avropa nhnglri d Azrbaycanla T&uuml;rkiynin m&ouml;vqeyinin doruluunu tsdiqliyir. Azrbaycan zamannda Xzr, Amerikadan Avropaya, Rusiyadan T&uuml;rkiyy, Yaponiyadan Sudiyy rbistanna qdr b&uuml;t&uuml;n trflri, cinahlar clb etmkl, onu s&uuml;lh dnizin &ccedil;evirmidi. ndi eyni strategiya Qaraba v rqi Zngzur b&ouml;lglrimizd hyata ke&ccedil;irilir. Azrbaycan prezidenti diplomatik virtuoz mharti g&ouml;strir; 44 g&uuml;nl&uuml;k savada &ouml;z&uuml;ndn qat-qat b&ouml;y&uuml;k d&ouml;vltlr hrbi master-klass ke&ccedil;midi, indi is siyasi v geosiyasi m&uuml;stvilrd ustaln n&uuml;mayi etdirir. Bu, iirtm deyil, ger&ccedil;klikdir. Bu ba vernlr - hadislrin bu c&uuml;r inki af hl d Azrbaycann nzartindn knarda qalan Xankndinin, Adrnin, Xocalnn, skrann, baqa qsb v kndlrin d Azrbaycann yurisdiksiyasna qaytarlmasnn uzaqda olmadn g&ouml;strir. T&uuml;rkiy prezidenti Rcb Tayyib rdoann uaya sfrind T&uuml;rki liderl Azrbaycanl mslkda lham liyev arasndak dialoqunu xatrlaysnz. lham liyev, Cdr d&uuml;z&uuml;ndn ali qonaa aadak Xankndini g&ouml;strir. rdoan soruur: "Orda da oldunmu?" lham liyev &uuml;rkdn g&uuml;lrk: Orda da olacam" deyir. V Azrbaycan prezidenti Xankndind olaca g&uuml;n&uuml; getdikc yaxnladrr; d&ouml;y&uuml;s&uuml;z, qansz. Bu, asan deyil. V 44 g&uuml;nl&uuml;k savaa qdr lham liyevin bu m&ouml;vzuda verdiyi vdlin nec realladn g&ouml;rd&uuml;k. ahmat&ccedil;lar daalna gln ilk gedii etmir; tismdn, ona ayrilm zamandan yararlanaraq (drindn d&uuml;&uuml;nrk, dqiq hesablayaraq) gedilrini edir. Tlsrk yanl gedi etmkdns, diqqtli, ehtiyatli olub doru .variant ovnavr. Sivast. bax. budur

Sonda; blk kims d&uuml;&uuml;n bilir ki, F&uuml;zuli v Zngilann mina xritlrini almaq n qdr hmiyytlidir?! ki ey d&uuml;&uuml;n&uuml;n: birincisi, F&uuml;zulidn d&uuml;mnin n &ccedil;ox m&ouml;hkmlndirilmi cbh xtti ke&ccedil;irdi. Bu b&ouml;lgd itkilrimiz d &ccedil;ox oldu. V tbii ki, d&uuml;mnin n &ccedil;ox mina basdrd iki b&ouml;lgdn biridir. kincisi, F&uuml;zuli Qaraban infrastruktur xab (qova) sayla bilir. Bunu anlamaq &uuml;&ccedil;&uuml;n, sadc, xriy baxmaq yetrlidir. 1993-c&uuml;ild F&uuml;zulinin ial daha 3 rayonun ialna, htta Zngilann m&uuml;hasiry d&uuml;msin sbb olmudu. ndi F&uuml;zulinin inki af Cbrayln, Qubadlnn v Zngilann da brpas v yenidn qurulmas &uuml;&ccedil;&uuml;n sas faktorlardan biridir. F&uuml;zulid beynlxalq hava liman tikilir. Burdan Zngilana dmiryollar, avtomobil magistral &ccedil;kilir. F&uuml;zulidn uaya "Zfr yolu" salnr. Biz hl bu b&ouml;lglrin knd tsrr&uuml;fat &uuml;&ccedil;&uuml;n nec m&uuml;h&uuml;m olduunu demirik. F&uuml;zulidn Adama da glckd yol a&ccedil;la bilck. F&uuml;zulidn Qubadl v ua vasitsil La&ccedil;na v Klbcr real, elc d, Xocavnddn ke&ccedil;mkl Xankndin v sair razilr potensial ke&ccedil;id imkanlar var. Zngilana glinc, ranla Ermnistann Azrbaycanla hmsrhd olduu b&ouml;lghdir; Zngzur dhlizinin bir xtti burdan ke&ccedil;ck. Buna g&ouml;r F&uuml;zuli v Zngilann mina xritlrinin alnmas &ccedil;ox m&uuml;h&uuml;md&uuml;r. Hr iki b&ouml;lgnin ranla srhdd yerlmsi d bu &ouml;nmi daha da artrr. V b&uuml;t&uuml;n bunlar thlil edrkn Adamn, F&uuml;zulinin, Zngilann minalanm xritlrinin alnmas 44 g&uuml;nl&uuml;k savada F&uuml;zulinin, Zngilann d&ouml;y&uuml;l, Adamn d&ouml;y&uuml;s&uuml;z azad olunmas qdr hmiyytlidir. Prezident liyev m&uuml;haribnin 10 noyabrla balayan d&ouml;y&uuml;s&uuml;z qlblr seriyasn

davam etdirmkddir. Bu son diplomatik uuru da bel qiymtlnidiririk; hrbi qlblr  
.diplomatik qlblrl m&ouml;hkmlndirilir. Birmnal beldir